

*ALP ƏRDOĞAN, SULTAN ƏRDOĞAN*

---

**Nizami MURADOĞLU**

**ALP ƏRDOĞAN  
SULTAN ƏRDOĞAN**

**Bakı - 2021**

Bu əsər Azərbaycan sevdalı, Azərbaycan Respublikasının Prezidenti İham Heydər oğlu Əliyevin dostu və qardaşı, Dədə Qorqud alplarından olan Cahən Lideri, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana ithaf edilir

Alp Ərdoğan – Sultan Ərdoğan.  
Bakı, “ ” nəşriyyatı, 2021. 122 s.

©*N.M.Məmmədov*

*ALP ƏRDOĞAN, SULTAN ƏRDOĞAN*

---



*Nizami MURADOĞLU*

---



## **ÖN SÖZ**

### **Zəfər kitabları qaliblərə ithaf olunur**

Atyalı.. İş odamızdan baxdığımız Ceyranbatan gölü... və martın təlatümlü boz yağmuru. “Allahummə sayyibən nəfiən”- deyərək Allahın (c.c.ə.ş.) yaratdığı möcüzəni seyr edirik.

Hələ dünyada nə qədər doğrulamamış səadətlər, fərəhlər var... eləcə də, iztirab və imtahanlar. “Dünən hökm verənin bu gün can verdiyini”, düşmənin əsarətində olan coğrafiyaların şəhidlərin qanı bahasına

Vətən olduğunu Allah bizə ibrət olaraq göstərdi. Vətənin sərhədlərdən deyil, Şəhidlərdən başladığını Uca Rəbbimiz bizlərə bir daha əyan etdi. Gecənin qaranlığını silib, gündüzün nurunu əyan etdiyi kimi.

Dövrümüzün bir çox mətləblərini anlatan bir əsər var önümüzdə. Oxuduqca oxunur. Əsərdə bir bahar tərəvəti, yay qızmarı, payız barı və hətta, bəzi məqamlarda qışın soyuq rüzgarı duyulur. Əsər həyatı ibrət olan bir Sultana, Alpa, Fatehə həsr edilib. O özü oxunan kitabdır. Kitabın qayəsi bizi 12-ci yüzilə, Nizami xəzinəsinə qaytardı:

... Sən bu torpaq dəhlizi,  
bu gədiyi aşınca  
Mənliyindən qurtulub,  
olacaqsan pak, uca.  
Sən gecəsiz, gündüzsüz  
bir aləmə uçarsan,  
İlahi sirlər dolu  
xəzinəni açarsan.

Şeyx Nizaminin “torpaq dəhliz”, “gədiyi” dediyi dünya və dünya hərİsliyidir. Bunları yensən, hər dü-rüst işləri Allah sənə nəsib edər. Və o “gədiyi”, o “dəhlizi” keçmək niyyə-ti olanlardan biri Nizami Muradoğ-lunun qəhrəmanıdır.

N.Muradoğlu bu əsəri yazmaq-

la qalmayıb, təkcə qələm işlətməklə vəzifəsini icra etməyib. O, kitabı həsr etdiyi şəxsiyyəti oxuyub öyrənibdi. Dövrümüzün mötədil və maraqlı kitabını oxuyub müəllif. O kitabı oxumaq bütün türk-islam cəmiələrinin borcudur. Çünki o kitab çox mənalıdır. Dərviş babamız Yunis Əmrə deyir ki, “elm elm bilməkdir, elm özünü bilməkdir. Sən özünü bilməzsən, bu necə öyrənməkdir”. Deməli, insan özünü oxumalı, bilməli və elə inşa etməlidir ki, o, oxunsun. Elə Nizami Muradoğlunun bu dəyərli əsəri, əsərin qəhrəmanı və nəhayət, müəllifin özü kimi.

“Oxunmağa ən çox möhtac olan



kitab məhz insandır” deyən Hacı Bəkdaş Vəli insanın özü-özünü dərk etməsini və nəfsini bilməsini ehtiva etmişdir.

Dünyanın çox sürətlə dəyişdiyi bir vaxtda insanların da şüurunda bir dəyişmə, bir təbəddülət baş verir. Dünən bizə təlqin edilmiş “elm”, “bilgi” bu gün mənasını itirmiş halda arxivlənməkdədir. Deməli, düz olanı, bizim olanı öyrənmək lazım imiş. Yad, yabançı intonasiyalar bizi bizdən ayırmağa cəhd etdi. Bəzən buna nail də oldu. Kimin ki sağlam keçmiş var idi, bu tufanlar onu silkələsə də, çulğalasa da, kökündən ayıra bilmədi. Kimin ki əzəldən yolu

dürüst, istiqaməti bəlli idi, onları da bu təzyiqlər, təqiblər, təhdidlər məhvərindən, məcrasından çıxara bilmədi. Kimin ki mayası pozuq, damarı qarışıq idi, onlar tez dəyişən kərtələnkələ kimi özünü unutdular. Gah rus, gah fars, gah da həftəbəcər düşüncəsini cəmiyyətə sırımağa başladılar, lakin sabun köpüyü kimi tez də yox oldular. Nəfsinə, dünya malına qul olanlar şah olsalar belə, nökrər kimi yaşadılar və o babda da öldülər. Biz şahidi oluruq ki, kimlər millətin və toplumun haqqına girir, sonda rəzil olurlar. Allah öz vədinə xilaf çıxmaz: “Onlar bu dünyada da, axirətdə də rəzil olacaqlar”. Özünü

xoşbəxt görmək istəyirsənsə, çevrənə, cəmiyyətə xoş ovqat bəxş elə, gücün çatan qədərində. Aqillərimiz gözəl deyib, insan nəfsini tərbiyə etməzsə, nəfsi onu tərbiyəsiz edər. Haqqında bəhs olunan Ərdoğan ilk olaraq öz nəfsini tərbiyə etdi, Allaha təvəkkül etdi, yolunu dürüsləşdirdi. Allahın izni ilə çağı, dönəmi dəyişdi. Ateist bir dönəmdən ilahi, ruhani bir dönəmə yönəltdi camianı. Dünyanın müxtəlif coğrafiyalarına köç edən soydaşımız, insanımız Ərdoğan eşliyində anladı ki, dünyada vətəndən gözəl nemət yoxdur. Ərdoğana qədər olanlar isə vətəni tərk etməyə vadar edirdilər. İndi də

bu məmləkətləri tərk edənlər var.  
Onlar erməni və yad millətlərdir.  
Budur çağı dəyişmək!

Müşahidə etdiyimiz bir portret  
uzun zaman düşüncələrimizə ha-  
kim ola bildi. Şəkildə gənc bir oğlan  
əlində çemodan yaşlı qatar bələdçi-  
sinə yaxınlaşır və soruşur:” Bura-  
dan yaxşı olan yerlərə biletiniz var-  
mı?” Düşündük: “Buradan yaxşı”???  
Bura, axı, Vətəndir. Vətəndən yaxşı  
məkan olurmu?” Və o gənci o vəziy-  
yətə gətirənləri görüb sormağ istə-  
dik: “Sizin Vətən anlayışınız varmı?”

Sən demə Vətəni Vətən edən  
sərkərdə və onu sevən oğulları imiş.

Nizami Muradoğlu bu məm-

ləkətin aydınlarından. Ziyalıdır. Yəni kütlə üçün qaranlıq olanlara aydınlıq gətirən mərifət əhlidir. Bir də var, milləti zülmətə sürükləyən, yeri ən aşağıda olmasına baxmayaraq, başa keçən, “başsız” başlar.

Yada çoxdan oxunmuş “İntellektual Yaramazlar” sərlövhəli məqalə düşdü. Karl Marksın yaxın dostu, solçu jurnalist Svinton 1880-ci illərdə “Nyu York Tayms”da yazır. “Qəzet bir yəhudi tərəfindən satın alındıqdan sonra düzənlənən toplantıda dəvətli mətbuat işçiləri onu sağlıqlarla kürsüyə çağırırlar. Svinton əlində qədəh kürsüyə qalxır və “məşhur” nitqini irad edir:

“Amerikanın yarandığı gündən indiyədək müstəqil mətbuatı olmamışdır. Və ... bunu siz də bilirsiniz. Heç biriniz düşüncələrinizi olduğu kimi yazmağa cəsarət etməmişiniz, çünki, yazsanız belə çap olunmayacağı əvvəlcədən bilmisiniz. Çünki, çalışdığım qəzet mənə düşüncələrimi olduğu kimi yazmam üçün deyil, tərsinə yazmam üçün qonaraq verir. İçimizdə də buna bənzər yaşam tərziləri vardır. Çünki, düşüncələrini olduğu kimi yazan birisi sonra küçələrdə başqa bir iş axtarmalı olacaqdır. Çalışdığım qəzetimdə düşüncələrimi apaydın yazmış olsaydım, 24 saat ərzində işimi itirmiş

olardım. Bu gün adına ziyalı deyilən yazarların işi gerçəyi demək yox, gerçəyi danmaq, yalan uydurmaq, pisləmək, azdırmaq, sərvət sahiblərinə və iqtidara yarımaqdır! Öz mənafeyinə və gündəlik çörəyinə görə məsləkini, əqidəsini, hətta yurdunu satmaq! Bunu siz də bilirsiniz, mən də. Belə olan halda müstəqil, demokratik, asılı olmayan (?) mətbuatın şərəfinə axmaqcasına və yaltaqcasına badə qaldırmaq haradan çıxdı? Bizlər, səhnənin arxasındakı zəngin, harın adamların və imperialistlərin kuklları və qullarıyıq. Bizlər ipləri çəkildikdə hərəkət edən kukllarıq. Onlar ipləri çəkir-

lər və biz də rəqs edirik. Bütünlüklə mütiyik, yaşamımız da onların əlindədir, yaşamımız belə başqalarının malıdır. Biz intellektual fahişələrək”.

Bu nitqini söylədikdən sonra kürsünü tərk etdi. Və sonralar heç kimin sponsorluğu olmadan öz hesabına “Cons Svintos paper” isimli tək vərəqli qəzet çıxarmağa davam etdi”.

Burada müqayisə nədir? 44 günlük savaşı hamının gözü qabağında baş verdi. Müharibənin tütüsü, iniltisi çəkilməmiş indidən yüz avaz çalanların şahidi oluruq. Bu savaşda Ərdoğan gercəkliyini təsvir etmək ən şərəfli işdir, necə ki Muradoğlu buna nail olmuşdur. Nizami Muradoğlu



dövrün liderinin siyasi politrasını bədii-poetik, fəlsəfi-estetik çalarlarla təsvir etməklə ədəbiyyatda yeni çağın konturlarını müəyyənləşdirir. Biz Sayın Ərdoğanı siyasi səhnədə ilk dəfə “van minute” ilə tanıdıq. Dünyanın gözünü “qaraltmış” bir İsrail var idi və onlar İordən çayının sahillərində məzlum fələstinlilərə zülm etməklə dünyaya qəddar bir mesaj verirdilər və İslamın müqəddəs məbədi – Əl-Əqsanı işğal etmək istəyirdilər. İlk dəfə bu zülmün qarşısına çıxan Ərdoğan oldu. Və yaxud BMT-nin kürsüsündən ilk dəfə “Dünya beşdən böyükdür” mesajı ilə imperalist güclərə qarşı duran da Ərdoğan

oldu. İnsanı Allaha xatir sevməyi də bir lider olaraq bizlərə o öyrətdi. Dünya insanını aşağılayıcı mənada “qara”, “neqr” adlandırdığı toplumun da əzilməsinə qarşı ilk haqq səsini çıxaran Erdoğan oldu. Bu davranış bütün insanlığa Hz. Peyğəmbərdən qalmış mənəvi mirasdır. İlk dəfə Hz. Peyğəmbərimiz qara, zənci Bilal Həbəşini minbərə qaldırdı. Və bununla Peyğəmbər əfəndimiz Allahın əmanətinə xəyanət olmaz düsturunu bəşərə açıqladı: “Bəyazın qırmızı dərilidən, qırmızı dərilinin qaradan heç bir üstünlüyü yoxdur, üstünlük yalnız təqvadadır” ayətini insanlığa bəyan etdi.

Beləliklə, Peyğəmbər əfəndimizin buyurduğu kimi Ərdoğan da hər yerdə məzlumun yanında oldu, insanlıq haqlarını savundu. Bu isə dünya patronlarının xoşuna gəlmədi. Və Ərdoğana qarşı sui-qəsdlər, dövlət çevrilişləri və digər kompolar qurmağa başladılar. Allah təvəkkül edəni öz izzəti-cəlalı ilə mühafizə edər. Allah onu da qorudu. Bundan sonra Ərdoğanın yeni haykırtıları başladı: “Allah hiylələri pozandır”! Və türk, müsəlman gəncliyinə Allah kəlamı ilə müraciət etdi: “Lə təhzən!” (Üzülmə, qorxma!) Məhz bundan sonra intellektual adlanan təbəqəyə dindarların anlada

bilmədiyini Ərdoğan anlatdı. Üzülmə... Qara buludların necə dağıldığını görmüsənmi? Qaranlıq gecələr necə aydınlaşır? Tufan, qasırğa necə sakitləşir? Belə olan halda sən də bir gün sıxıntılardan qurtulub, rahat olacaqsan... Həyatın sevincli, gələcəyin isə yaxşı olacaq...

Bütün bunlar, Ərdoğanın siyasi fəaliyyəti və mənəvi-siyasi kimliyi Nizaminin poemasında əlvan boyalar və bədii təsir vasitələri ilə cilalı, bülövlü, anlamlı şəkildə təsvir edilmişdir. Bu da öz növbəsində həqiqətlərin cəmiyyətə çatdırılmasında vacib şərtlərdən biridir. Toplumlar, cəmiyyətlər müxtəlif in-

tellekt dərəcələrinə və müxtəlif idraketmə metoduna malikdirlər. Bu olayları ünvanına, yəni insanların şüuruna çatdırmanın müxtəlif üsulları var ki, bunun da ən ümdə olanlarından biri bədii təhkiyə üsuludur. Qeyd etdiyimiz kimi, elmi, siyasi, bədii intellekt səviyyələri mövcuddur ki, hər təbəqəyə öz səviyyəsində, öz mənəvi aurasında çatdırılma mexanizmi var. Cəmiyyət arasında ən tez qavranılan metod bədii-fəlsəfi tərənüm metodudur ki, bütün təbəqələr onu tez anlayır. Necə ki, Nizami bu metodu uğurlu və dolğun formada qələmə almışdır.

Bizim türk etnokültürümüzdə

alim və çoban anlayışları var. Bizim təbirimizcə “çoban paradiqmi” də var. Bir kəndə imam gəlir. İmam cümə günü camiyə gələr və baxar ki, burada cəmi bir kişi var. O tərəf-bu tərəfə boylanar, bir şey anlamaz və həmin tək kişiyyə xitabən “Neyləməli? Xütbəni oxuyalımmı?” deyər.

Kişi cavab verər: – Mən bir çoban adamam, bu xütbədən başım çıxmaz. Amma, mənim 50 qoyunum var idi, oğrular axşam 49-nu oğurlayıblar. Bir qoyunum qalıb, onu yedizdirməli deyiləmmi?

İmam məsələni anlar və xütbəyə başlar. Bir də baxar ki, bir saatdan çoxdur danışır. Xütbəni bitirər

və yenə üzünü tutar camidə tək olan kişiyə:

– Həəə... Əmican, xütbə xoşuna gəldimi?

Kişi cavab verir:

– Mən dedim axı, çobanam, belə şeylərdən çox başım çıxmaz. Ancaq bir onu bilirəm ki, 49 qoyunun yemini 1 qoyuna yedirtsəm, o, 1 qoyun partlayıb ölür.

Bəzən çoban da məntiqiylə alimə üstələyə bilər. Onun elmi olmasa da, ənənədən gələn, bədiiyətdən gələn, ədəbiyyatdan gələn bilgisi yetərlidir. Bədii sözün gücü yenilməzdir, təsirlidir.

Rəbbim, mənə kömək ol,  
Əsirgəmə mehrini.  
Qarşımda cövlan etdir  
Sözün min bir sehrini.

Nizami Muradoğlu poemaya bu ricətlə başlayır. O, burada Sultan Ərdoğanın və özünün niyyətini Uca Rəbbimizdən yardıma kökləyir. Nizami qəhrəmanının aurasına daxil olmağa çalışır:

Qulaq asıb qəlbimin,  
Ürəyimin səsinə,  
Bu dastanı yazıram  
Doğma ana dilimdə;  
Böyük Turan uğruna



Çarpışan bir igidin  
Şanlı həyat yolundan.  
O azadlıq aşiqi,  
Hürrüyyət simgəsidir.  
Müsəlman ümmətinin,  
Haqq bağırən səsidir.

Ürəkdən gələn bu xoş niyyət  
Turan və İslam dünyasının manifes-  
tinə dönür. Şair, doğrudan da, Ərdo-  
ğanın azadlıq, hürr aşiqi olduğunu,  
ümmətin ümidi və xilaskarı rolunu  
əsrarəngiz bədii boyalarla tərən-  
nüm edə bilmişdir. N.Muradoğlu  
Ərdoğanın siyasətini uzun illər iz-  
ləmiş və poeziyasında bu cür isbatlı  
qənaətləri ədəbiyyat müstəvisinə

uğurla gətirə bilmişdir:

Səhər, axşam ekrandan  
İzləyirəm onu mən.  
Haqq yolunda hər işi  
“Bismillahla” başlayıb,  
“Ya Allahla” bitirən.  
İmanı inam ilə,  
Birləşdirib yol açan –  
Rəcəb Tayyib Ərdoğan!

Sənətkar Alp Ərdoğan – Sul-  
tan Ərdoğan deyə düzgün müraciət  
etdiyi gerçək şəxsiyyətin bədii ob-  
razını özünəxas ustalıqla bədii ger-  
cəkliyə sublimasiya edə bilmişdir.  
Ərdoğan ismi dövrümüzün böyük

hərflərlə yazılan azman siyasət və dövlət adamıdır. Onun haqqında əsər yazmaq, doğrudan da, cəsarət tələb edir. Təkcə cəsarət yox, istedad, intellekt və ən başlıcası iman. Demək ki, Nizami Muradoğlunda bu kimi xüsusiyyətlər birləşmiş və nəticədə dövrün Liderini layiqincə bədii obraza çevirə bilmişdir. Şair Sultanımız Ərdoğanın uşaqlıq, gənclik və mövcud durumunun ürəyəyatımlı və sentimental spektrini ədəbiyyat hadisəsi kimi işıqlandıрмаğa nail olmuşdur.

Dünya qəribəliklərlə doludur. Hərənin öz məntiqi, öz həqiqətləri vardır. Və bir də Allahın (c.c.ə.ş.)

bizə öyrətdiyi haqlar var. Allah Rəsuli-Əkrəmi vasitəsilə haqqı batıldən ayırmağı bizə göstərdi. Ərdoğan Allahın qoyduğu sünndən əl çəkmedi, sünne ilə Allaha riayət etdi, Allah da onu izzətləndirdi. Yuxarıda qeyd etdik ki, hərənin öz məntiqi olduğu kimi, öz qəhrəmanları da olur. Ərdoğan da bizim – Türk-İslam dünyasının qəhrəmanıdır. Xalq da öz qəhrəmanını öyər və ona güvənər.

Müasir Azərbaycan bədii nəsr, poeziya və dramaturgiya məkanında özünəməxsus yerə malik Nizami Muradoğlu da Milliyeyi-Əzizin, Türk və İslam millətinin qəhrəmanına sözdən bir abidə qurub. Biz də

bu abidənin möhtəşəmliyini təqdir edir və fərəhlənirik. Allah mübarək etsin!

***Qalib SAYILOV,**  
prof.doktor  
**Seyfəddin RZASOY,**  
prof.doktor*

*Nizami MURADOĞLU*

---



## **ALP - SULTAN ƏRDOĞAN**

Dədəm Qorqud kitabını  
yazdı oğuz dilində,  
Oğuz dili – türk dilidi  
mənim ana dilim də...  
Bir alp kimi şərəf duydum,  
qürrələndim bu adla,  
Turanlardır könül bağım,  
sevgim də, sevgilim də...

## PROLOQ

Rəbbim, mənə kömək ol,  
Əsirgəmə mehrini.  
Qarşımda cövlan etdir  
Sözün min bir sehrini.  
Sən bütün kainatın,  
Adil hökmdarısan.  
İlahi sevgi ilə  
Yaşayan insanların,  
Pənahısan, yarısan.  
O müqəddəs duyğunun  
Qanadları altında,  
Çırpındıqca ürəyim,  
Göylərə yüksəlmişəm,



Sən olmusan köməyim.  
İndi də şahid ol ki;  
Qulaq asıb qəlbimin,  
Ürəyimin səsinə,  
Bu dastanı yazıram  
Doğma ana dilimdə;  
Böyük Turan uğruna  
Çarpışan bir igidin  
Şanlı həyat yolundan.  
O azadlıq aşiqi,  
Hürriyyət simgəsidir.  
Müsəlman ümmətinin,  
Haqq bağırən səsidir.  
Haqqı nahaqqa verməz  
Sənin ali qüdrətin.  
Sən özün seçdin onu,  
Bu, sənin həqiqətin.

Bu gün onun yeri var,  
Qəlbimizin başında.  
Gözümüzün üstündə.  
Üz tutub dərgahına  
And verirəm, İlahi,  
Bu müdhiş gecələrin  
Gündüzünün xətrinə,  
Sevimli peyğəmbərin  
Gül üzünün xətrinə,  
Onu müzəffər eylə.  
Bədniyyətəin şərinədən  
Uzaq eylə, Ya Rəbbim!  
Bədnəzərin gözündən  
İraq eylə, Ya Rəbbim!  
Ayağına dünyanın  
Huysuz gedişatında  
Nə daş batsın, nə tikan.

Uğurla hər işində...  
Ədalət savaşı, çisi,  
Hürriyyət  
carçısıdır  
Rəcəb Tayyib Ərdoğan!

## **EKRANDAN İZLƏYİRƏM**

Səhər, axşam ekrandan  
İzləyirəm onu mən.  
Haqq yolunda hər işi  
“Bismillahla” başlayıb,  
“Ya Allahla” bitirən.  
İmanı inam ilə,  
Birləşdirib yol açan -

Rəcəb Tayyib Ərdoğan!  
Milyon könüllər açır  
Ona öz qucağını.  
Rəbbim, mərhəmət eylə,  
Söndürmə çırağını.  
Yandırdığı çıraqdan  
Neçə ocaq od alır.  
Neçə qardaş ölkənin  
Üstünə işıq salır.  
O başda Qazaxıstan,  
Türküstan, Özbəkistan,  
Tatarıstan, Qırğızstan  
Özləyir bu hünəri.  
Sayır onu özünün,  
Ən böyük cəngavəri.  
Qorxmaz, igid sərkərdə,  
Qüdrətli ulu xaqan –

Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## VƏTƏNDƏ QƏRİBLİK

Baxdım keçdiyi yola  
Gördüm tufandı, qardı.  
Hələ bu gün də onun,  
Başında qovğa vardı.  
Uşaqılıqdan öyrənib,  
Zəhmətə qatlaşmağı.  
Gün qovuran səhralar,  
Qarlı dağlar aşmağı.  
Bisikleti olmayıb,  
Olmayıb rahatlığı.

Eyniylə mənim kimi  
Ağır yüklər altında  
Keçibdi uşaqlığı.  
Rizedə fındıq yığıb,  
Su satıb, simit satıb<sup>1</sup>  
Qazandığı parayla  
Nə güllü paltar alıb,  
Nə bəzəkli oyuncaq.  
Kitab alıbdı ancaq.  
Gecələri yatmayıb,  
Oxuyub öyrənirdi  
Fazil Qısakürəyi.  
Sakaryada tənhaydı,  
Qəribdi Necib Fazil,  
Qəribdi Vətəninə -  
İstanbulda Ərdoğan.

---

1. Məlumat vikipediyaandır

Heç unuda bilmirdi  
Mehmet Akif Ersoyun  
“Safahat” əsərini.  
Kitablar öz yerində,  
İstanbul sokakları  
Həyatı öyrədirdi.  
Öyrədirdi çox şeyi.  
Sokaklarda acıydı  
Həyat həqiqətləri.  
Pəncərə işıqları  
Nurlandıra bilmirdi  
İstanbulu bürüyən  
O kabus zülmətləri.  
Yeganə təsəllisi  
Oxuduğu kitablar,  
İnamıydı sabaha.  
Kimsəyə yoxdu ümid,

Ümid yalnız Allaha!  
Namazda göz yaşını  
Axıdıb gilə-gilə,  
Səbr ilə çarə gəzdi  
Hər dərdə, hər müşkülə...  
Azad söz, azad insan  
Olacaqmı görəsən?  
Düşünürdü o cavan –  
Rəcəb Tayyib Ərdoğan.

## **ƏRDOĞANIN SEVGİSİ**

Biğ yeri tərleyəndə  
Məhəbbət bağçasının  
Açdı gülü, çiçəyi.  
Bülbül fəğan eylədi,



Pərvanə oda yandı,  
Amma göstərdi bizə  
Sevməyi, sevilməyi.  
Onun da həyatına  
Gəldi sevgi, məhəbbət.  
Tapmasaydı parasın  
Tapılmazdı səadət.  
Elektrik çarpması<sup>2</sup> ...  
Sanki bir atəş saçdı,  
Bir gözəlin gözləri.  
Lap özünü itirdi,  
Titrəyirdi dizləri.  
Qızardı həyəcandan  
Nələr hiss etdi o an!  
Sevdi də, sevildi də...  
O qız ona eş oldu,

---

2. *ifadə Ərdoğana aiddir. Vikipediya*

Bir dost, arkadaş oldu.  
Bəxş elədi ömrünə  
İki oğlan, iki qız.  
Adı kimi Əminə  
Onu qoymadı yalnız,  
Bir əminlik gətirdi  
Tayyibin həyatına.  
Bütün cahan heyrandı  
Onun təmiz adına.  
Əhsən belə qadına!  
Yerini Ərdoğanın  
Bilir Əminə xanım.  
Yastıq yoldaşı deyil,  
Əzizdir öz canından  
Cahan üçün doğulan –  
Rəcəb Tayyib Ərdoğan.

## **FUTBOLDAN SİYASƏTƏ**

Bir zaman gəncliyində  
Futbolu çox sevirdi,  
İş tapmışdı özünə.  
Hər şey futbol topu tək  
Görünürdü gözünə.  
Hər vurduğu zərbə, qol  
Sevinc gətirir ona.  
Davam etsəydi əgər,  
Bəlkə Pele olardı,  
Bəlkə də Maradona.  
Dünya görmüş babası  
Dəyişdirdi yolunu,  
Tamam başqa tərəfə  
Yönəltdi öz oğlunu.  
Allah rəhmət eyləsin

Belə müdrik babaya,  
Bir ömür arxa oldu  
Yurda, elə, obaya.  
Siyasət meydanına  
Futbol meydançasından  
Adlayanda nə gördü,  
Nələr duydu Ərdoğan.  
Siyasət qazanında  
Yandı, yandı, alışdı  
O burda adlı-sanlı  
Liderlərlə üzləşdi,  
Rəqiblərlə yarışdı.  
Gördü həyat mürəkkəb  
Acılı, şirinlidi.  
İnsan var dinə dayaq...  
Əqidəli imanlı.  
İnsan da var imansız,

Yüz məzhəbə qol qoyan  
Təriqətli-dinlidi.  
Gördü min bir əzabı,  
Qanunsuz qanunları.  
İçindən pas atırdı  
Dövlətin orqanları.  
Gördü haqsızlıqları :  
Suçu oldu, olmadı  
İşdən qovulmaq da var.  
Dəmir kimi döyülüb  
Qum tək ovulmaq da var.  
Dəmir kimi döyüldü,  
Sınmadı, əyilmədi.  
Polad kimi bərkidi,  
Qaya oldu, daş oldu,  
Milyon-milyon insana  
Həmdərd, həmsirdaş oldu.

Bir şeir oxumaqla  
Düşsə də zindanlara.  
Ordan bir yol açıldı  
İşıqlı sabahlara.  
“Refah”da əməkdaşdı,  
AK partidə baş oldu.  
Uzun yollar adladı,  
Oldu vəkil, Başbaşkan,  
Sonda Cümhurbaşkanı  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **DÜNYA BEŞDƏN BÖYÜKDÜ**

Yenə qalxır kürsüyə  
Təmkinlə, asta-asta.  
Sağ əlini qaldırıb  
Beş barmağın göstərir,  
Söyləyir mahir usta:  
Dünya beşdən böyükdü.  
Biz də varıq dünyada,  
Kim bunu qəbul etmir  
Özü dünyaya yükdü.  
Kainata Günəş tək  
Doğulma anındayıq!  
Zalımın qarşısında,  
Məzlumun yanındayıq!

Cənablar, yaxşı baxın,  
Çıxarın gözünüzdən  
O qara eynəkləri.  
Görə bilirsinizmi  
Somalidə acından  
Qırılan bəbəkləri?!  
Suriyada, İraqda  
Açıldıqca güllələr,  
Ölür insan,  
Axır qan.  
Salıbsınız çöllərə  
Dağılan yurdlarını  
Tərk edən köçmənləri.  
Öz elində didərgin  
Ərəbi, türkmənləri.  
Yaxın Şərqdə nə vaxtdı  
Nə yağış yağır, nə qar...



Göydə, yerdə od saçır  
Siz göndərən bombalar.  
Yoldan ötən vurulur,  
Evdə yatan qırılır.  
Vuran siz, vurduran siz!  
Qıran siz, qırdıran siz!  
Ey, bəbək qatilləri!..  
Əliniz qan içində,  
Dərs verə bilməzsınız  
Bu boyda, bu biçimdə.  
Dönün, güzgüyə baxın!  
Gördüyünüz özünüz...  
Biz də bu həqiqətləri  
Demək ilə üzgünüz...  
Amma neyləmək olar?!  
Həqiqət bu, doğru bu!  
Vicdanını unudub

Yalan deyən oğru bu!  
Əlcəzair qırğını  
Mənim yadıma salır  
Kərbəla müsibətin.  
72 şəhidin  
Haqqları çalınan tək  
On minlərlə insanın  
Ömrü çalındı orda.  
Milyon-milyon didərgin  
Həsərət qalıbdı yurda.  
Varsa cəsarətiniz,  
Bir az bundan danışın.  
Osmanlı ünvanına  
Erməninin yazdığı  
O böhtandan danışın!  
Yarasalar görməz ki,  
Apaydın işıqları.

Amma sizə göstərər  
Türkün ərən - alpları!  
Bir az aralı durun  
Osmanlı tokatından.  
Yeri-göyü titrədən  
Yel qanadlı atından.  
Sizinləyəm, cənablar,  
Göyün yeddi qatından  
Enin torpaq üstünə.  
Dünyaya sülh gətirin,  
Anaların döşündə  
Buza dönən bəbəklər,  
Bəlkə, bir az istinə?!  
Sizinləyəm, cənablar!  
Elə bu saat, bu an,  
Çıxardın orduları  
O ölüm tarlasından.

Şərqi azad buraxın,  
Qoy rahat nəfəs alsın!  
Dərdi özünə qalsın,  
Səri özünə qalsın.  
Yeri, ərşi titrədən,  
Lakin sizə çatmayan  
O məzlum körpələrin  
Fəryadları kəsilsin,  
Yaraları sağalsın!  
Unutmayın bunu da,  
Kim ki susuyub qana,  
Hesabat verəcəkdir  
O da bir gün zamana.  
İntiqamın alacaq  
Yalınayaq cocuqlar.  
Batan Günəş kimidir,  
Yenidən doğacaqlar!

Deyir Tayyib Ərdoğan,  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **AVROPA SALONLARINDA**

Salonlar uğuldayır,  
Oturanlar titrəyir,  
Biri qaşını dartır,  
Biri ağzını əyir.  
Özündən müştəbehlər  
İçindən kəsilsə də,  
Haqq qınından sıyrılır  
Naqislər alır zərbə.  
Dünyaya hökm edənlər

Haqqın önündə aciz.  
“Dünyanın haqq sözünü,  
Dünyaya deyənlik biz”-  
Deyir millət adından,  
Rəcəb Tayyib Ərdoğan!

## **BİR TÜRK Kİ...**

Mən kibirin ardınca  
Qoşmamışam, qoşmaram.  
Kutsal dəyərlərimə  
Dəyənlə bərişmaram.  
Musa peyğəmbər haqdı.  
Gördük xilaskar kimi  
İsa peyğəmbəri də...

Allahın son elçisi  
Əfəndimiz Məhəmməd  
Səlavati-səlləm...  
“Yeddi heylin sahibi  
Bir türk ki, yerdə, göydə  
Həp odur yol göstərən”<sup>3</sup>...  
Yolunda baş qoymuşam.  
Uğrunda ölə billəm.  
Qoymaram ünvanına  
Kimsə danışsın hədyan.  
Ən ali dindi islam,  
Ən kutsal kitab - Quran.  
Söz açır hikmətindən  
Rəcəb Tayyib Ərdoğan.

---

3. *N. Gəncəvi, Xosrov və Şirindən*

## HAQQA GƏLİN

Mən anlaya bilmirəm,  
Bəzi müsəlmanları,  
Özləri pozur bəzən  
Müqəddəs qanunları.  
Versə fitrə, zəkati  
Öhdəliyi, baratı –  
Dünyada bir müsəlman  
Ac olmaz, kasıb olmaz.  
Mən sizə səslənirəm,  
Ey məzlumun tikəsin  
Boğazından çıxaran,  
Əllərindən alanlar,  
Belə də qalmaz cahan!  
Sizə də qalmaz cahan!  
“Haqqa gəlin”, - söyləyir  
Alp Ərdoğan, Sultan Ərdoğan!



## **O GECƏNİN ŞİFRƏSİ**

Sayın Cümhurbaşkanım!  
Yaxşı xatırlayıram  
O gecəni, o anı.  
“Çevriliş istəyiidi”  
O gecənin şifrəsi,  
O fitnənin ünvanı.  
Bir zaman Türkiyədə  
Adnan Menderes kimi  
Aydınları asanlar,  
Fətullah Güləncilər,  
Daha kimlər, nəçilər  
Sənə tuzak qurdular.  
Türkiyənin qəlbini -  
Ankaranı vurdular.  
Xəyanət əsdi, coşdu

Dağıldı yurd, axdı qan.  
Şəhidlər körpüsündə  
Neçə igid verdi can.  
Bu nə idi? Bir üsyan...  
Bir qiyam istəyirdi  
Dəryanın o tayında  
Oturanlar, duranlar.  
Dünyanı qarışdırıb  
Soğan kimi soyanlar.  
Türkiyədə oturub  
Türkiyəni içindən  
Dağıtmaq istəyənlər.  
Bir bayraq,  
Bir dövləti  
Gözü götürməyənlər,  
Yurda dar ağacını  
Gətirmək istəyənlər,

PKK - yla birləşib,  
Adnan Menderes kimi  
Səni də o ağacdən  
Asmaq istəyirdilər.  
Kimsə qıra bilmədi  
Xalqın mətanətini.  
Neçə ərən göstərdi  
O gecə qeyrətini.  
Ölüm saçan zirehli  
Tankların, maşınların  
Qarşısına çıxaraq  
Fitnəkara “dur” dedi!  
Zülümə “dayan” dedi!  
Ölümə “dayan” dedi!  
“Yaşa, Ərdoğan” dedi!  
Ayağa qalxdı millət.  
Dalğalandı göylərdə

Sənin posterlərinlə  
Ay-ulduzlu bayrağım.  
Yaşa mənim Türkiyəm!  
Yaşa mənim Başkanım!  
Var ol, Alpım, Sultanım!

## **DAĞ VÜQARLI**

Ahılla ahıl kimi,  
Cocuqla cocuq kimi  
Söhbətləşən, dərdləşən,  
Qasırğalar önündə  
Qaya kimi sərtləşən,  
Dağ kimi əzəmətli  
Dağ kimi dimdik duran,

Dağ vüqarlı Ərdoğan!  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **AK DƏNİZDƏ KÜLƏK ƏSİR**

Ak dənizdə ruzigar  
Əsdikcə acı-acı.  
Quzey Kıprıs yavru tək  
Bir sevginin möhtacı.  
Bol olsa da ruzusu,  
Ağzından tikəsini  
Almaq istəyən də var.  
Şəhidlərin qanıyla

Qazandığı haqqını  
Beynəlxalq müstəvidə  
Çalmaq istəyən də var.  
Siyasi dəllalların,  
Bu çinli oğruların  
Qarşısında poladdan  
Sipər olub dayanan  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **KIPRISA SƏYAHƏT**

Mən o gözəl yurdları  
Gəzmişəm qarış-qarış.  
Muradağa<sup>4</sup>, Sandallarda<sup>4</sup>

---

4. Rumların dağıtdığı KKTC – nin köyləri

Xanimanlar dağılmış.  
Yunan ordularının  
Amansız həmlələri,  
Burda məhv eyləyibdi  
Qundaqda körpələri.  
Atlılar<sup>5</sup> köyündə bir  
Sağlam koma qalmayıb,  
İnsanlığın adına  
Necə qəbahət, ayıb...  
Kimə deyək bu dərdi?  
Bu işğalı, bu zülmü  
Avropa görmədimi?!.  
O köydə yalnız qalan  
Beş cocuq, eş itirmiş  
Kamil Meric<sup>5</sup> adında  
Bir insan ağlayırdı.

---

5. *Kamil Meric. Atlılar köyünün sakini, yazıçı*

Bir kitab da yazmışdı  
Yunanların zülmündən.  
Ziyarətə gələnlər  
Alıb varaqlayırdı.  
Bir Avropa ölkəsi  
Gör nələrə əl atır.  
Oyan, ey bəşəriyyət,  
Bu mələksimaların  
Qoynunda ilan yatır.  
Çala bilər sizləri.  
O dinli dinsizləri,  
O əfi ilanları  
Avropa görmədimi?!  
İnsanın şərəfiylə  
Fəl quran iblisləri,  
Oynayan şeytanları  
Avropa görmədimi?!



## **MAKRONA CAVAB**

Yenə həddini aşır  
Nə vaxtdı Yunanıstan.  
Yenə başı fırlanır  
Akdəniz havasından.  
Şahə qalxır fırtına.  
Dünyanın hər yerindən  
Dəstək gəlir yunana.  
Bir fransız gəmisi  
Toplu-tüfəngli gəlir.  
Makronun boğazında  
Xırıldayır cır səsi,  
Min cürə şər-şamata,  
Bəzəkli, rəngli gəlir.  
Ləkə vurmaq istəyir,  
Mərd ərənlər yurduna.

Böhtan atmaq istəyir  
Ər oğlu Ərdoğana.  
Bu ağılsız nə bilsin,  
Türkün gözəl sözü var;  
“Meydan hünər meydanı,  
Meydan ər meydanıdır”.  
Bu meydanda o cılız,  
İyrənc qulyabanıdır.  
Mərd kişi olmaz ondan,  
Baxıb gülür Ərdoğan!

## **AZƏRBAYCAN SEVDALI**

Aydınlıq güzgüsüdür  
Bəşərə məhəbbəti.  
Simvoluna çevrilib  
Mərdliyin, mətanətin.  
Azərbaycan sevdalı  
Turan vətəndaşdı.  
Ali Baş Komandanım  
İlham Heydər oğlunun  
Dostudu, qardaşdı  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **EY TÜRK BALASI**

Neçə il bundan öncə,  
Dərdə dözüb alışıb,  
Öz yaxamdan yapışıb,  
Bir haykırtı yazmışdım.  
Budur o şeir-andım:  
Oyan içimdəki qəhrəman kişi  
Bu gündən yarına buraxma işi.  
Dədən Bayandır xan,  
baban Koroğlu,  
Sən qurddan doğuldun,  
boz qurdun oğlu!

Çıx dağlar başına ula qurd kimi,  
Müqəddəs nə var ki  
ana yurd kimi?!

Düşmənin səfini dağıt, parçala,  
Qoyma qiyamətə bu qisas qala!

Gərək gavur bilə, bilə həddini!  
Qaytar öz yerinə yurd sərhəddini!  
Hər qarış torpağın qeyrət qalası,  
Bu Vətən sənindir, ey türk balası!

Qalx, ey mərd igidim,  
qalx, hünərvərim,  
Bu gün Qarabağdır  
mənim səngərim.  
Şuşadır, Kərkükdür ürəyim,  
canım,  
And yerim Türkiyəm,  
Azərbaycanım!

## **RƏİS DÜŞÜNÜR**

Mən belə düşünürkən,  
Bilməmişəm rəisin  
Ürəyində nə vaxtdı  
Qarabağ nisgili var.  
“Qarabağ şikəstəsi”  
Oxunduqca o anlar  
Düşünür dərin-dərin.  
Xəyalından keçirib  
Bu yurdun sərhədlərin  
Deyir gərək bilinsin,  
Nə düzdür, nə yalandır.  
Qarabağ türk yurdudur,  
Şuşa bizim məkandır.  
Pənahəli xan qoyub  
Bu yurdun ilk daşını.

Burda türklər yaşayıb.  
Uzaq tarix deyil ki,  
Yaddan çıxsa,  
Unudaq  
Rus Qacar savaşını.  
Azərbaycan bölündü:  
Yarı o tayda qaldı,  
Yarı bu tayda qaldı.  
O savaşın sonrası  
Ruslar bura köçürdü  
Hayların toplumunu.  
Qarabağda türklərin  
Bir üzü gülümsədi,  
Bir üzü vayda qaldı.  
Necə unudaq bunu?!  
Erməni daşnakları  
Birləşmiş qüvvələrlə

Divan tutdu türklərə.  
Qətl etdilər silahsız,  
Günahsız insanları.  
Yerdə qalmaz axan qan,  
Bu qisası yaxında  
Alacaq Azərbaycan! -  
Düşünürdü başkanı –  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **O SAHİLDƏ – BU SAHİLDƏ**

Azərbaycan nə vaxtdı  
Ədalət sorağında,  
Haqqın savaşındadır.



Qədim dövlət gəzənlər  
Bunu yaxşı bilməli;  
Türkün dövlətçiliyi  
Türkün öz yaşındadı.  
Kimsə həddi aşmasın,  
Qırmızı cizgi vardır,  
Keçməyə çalışmasın.  
Atamın oğlu olsa,  
Baxmaram göz yaşına.  
Onu qurban edərəm  
O kutsal torpaqların  
Çınqılına, daşına.  
Azərbaycan Turanın  
Gözünün işığıdır.  
Bakı onun paytaxtı,  
Təbriz yaraşığıdır!  
Düşsələr də aralı,

Bir ürəkdir yaralı...  
İki qardaş ağlayır  
O sahildə, bu sahildə.  
Dərd çələngi bağlayır  
O sahil də, bu sahil də.  
Yüz illərdir Xan Araz  
Qəm axıdıb, dərd daşdı.  
Burda Murov, Şah dağı var,  
Savalanın dərddəşdi.  
Dağ olanda nə olar?!  
Dağların da dərdi var,  
Dərdləşənmir!  
Qayaları sərt olsa da,  
Sərt üzlərlə sərtləşənmir!  
Sən dərdə bax, dağ olasan –  
Dağlar boyda dağın ola.  
Qucağında bəslədiyin

Düşmən ola, yağı ola...  
Nə söylərsən, mərə gavur?!  
Düşəcəksən girə, gavur!  
Sən həddini bilməlisən!  
Sərhəddini bilməlisən!  
Qarabağ mirvari tək  
Qardaş Azərbaycanın  
Köksündə parıldayır.  
Cahana şəfəq yayır.  
Ruhu nigaran gəzən  
Vaqif, Zakir, Natəvan,  
Qurtulacaqdı dardan,  
Düşünürdü başkanı,  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **ZƏFƏR YÜRÜŞÜ**

Mən necə sevinməyim  
Unudub dərd-sərimi?!  
Ürəyim dağa dönür  
Gördükcə hünərini.  
Bu gün bütün Türkiyə  
Qalibiyyət yolunda,  
Zəfər yürüşündədir.  
Ay-yıldızlı sancaqlar,  
Al-əlvan gül-çiçəklər  
Bəzəyib Ankaranı.  
Mərd ərənlər dayanıb  
Ehtiramla, ədəblə,  
Sayğı duruşundadır.  
Gəlir Cümhurbaşkanı.  
Hər insanın üzündə

Səadət çiçəkləyir.  
Daha böyük uğurlar  
Sahibini bəkləyir.  
Zaman dartır irəli,  
Keçmiş keçmişdə qaldı.  
Birdir sözü, əməli –  
Qarşıda Böyük Turan!  
Bu birliyin təməlin  
Bu gün quran, yaradan –  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **GÖZLƏRİN AYDIN, ŞUŞA**

8 kasım  
2020 – ci il.  
Doğma Bakı şəhəri  
Şəhidlər xiyabanı.  
Quzey Azərbaycanın  
Ali Baş Komandanı  
İlham Heydər oğlunun  
Səsi ucalır göyə,  
Çatır Günəşə, Aya.  
Müzəffər ordumuzun  
Şuşa qələbəsini  
Elan edir dünyaya.  
Qazilər xatırlanır,  
Şəhidlərə min rəhmət!  
Vətən zəfər qazanır,

Şəhidlər əbədiyyət.  
Türklüyün tarixində  
Qalibiyyət bayramı.  
Dünya unuda bilməz  
Bu tarixi, bu anı.  
Şəhidlərin qanı ilə  
Suvarılan torpağı.  
Ucalır Qarabağda  
Azərbaycan bayrağı!  
Göz yaşları içində  
Təbrik də, alqış da var,  
Sevinc, kədər qoşadır,  
Bu son bahar günündə.  
Səslənir Ankaradan:  
“Mutlu olsun Şuşamız,  
Kutlu olsun bu bayram”.  
Sevincimə sevinib,

Xalqımın dar günündə  
Hayan olan, yar olan  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **GÖZLƏRİN AYDIN, ANA**

İstanbulda bir məkan –  
Məkanın cənnət olsun.  
İgid doğan, ər doğan,  
Müqəddəs ruhlu ana!  
Gözlərin aydın olsun  
Bir oğul doğmusan ki,  
Ər sultandır Turana!  
Üzündə ay işığı,



Gözlərindən nur yağan  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **İKİ QARDAŞ YAN-YANA**

Bakı – zəfər meydanı...  
Toplanıb bu meydana  
Bu mübarək zəfərin  
Qazisi, qəhrəmanı.  
Məhmətciklər, ərənlər.  
Gavura dəst-xəttini,  
Yerini göstərənlər.  
Cənab İlham Əliyev  
Dəvət edir kürsüyə

Alp Sultan Ərdoğanı.  
Yenə durur yan-yana  
İki qardaş ölkənin  
İki cümhurbaşkanı.  
Bəzən çox görübdülər  
Bu sevgini, ülfəti.  
Yüz il ayrı salıblar  
Qardaşı qardaşından.  
Şərab çəkib içiblər  
Türklərin göz yaşından.  
Biz soyuqdan donanda  
Özgələri isidib  
Odumuz, ocağımız.  
Əcnəbiyə, gavura  
İsti yuva olubdu  
Qoynumuz, qucağımız.  
Daha bəsdə əl çəkin,

Əl çəkin yaxamızdan!  
Tərk edin bu elləri,  
Rədd olun yurdumuzdan.  
Bu duyğuyla döyünür  
İki ürək, iki can.  
Türkiyə - Azərbaycan!

## **XƏZƏRİN SAHİLİNDƏ**

Ay-ulduzlu bayraqlar  
Sütləyibdir şəhəri.  
Gülzarlığa bənzəyir  
Son baharın səhəri.  
İşğaldan azad olub  
Doğma vətən torpağı.

Xəzərin sahilində  
Salamlayır dalğalar  
Bu möhtəşəm novrağı.  
Gülümsəyir təbiət;  
Sahildə Xan çinarlar,  
Dənizdə mavi yosun,  
Sevinib gülür hamı.  
Seyr eləyir səmadan  
Türkün dahi şairi  
Hüseyn Cavidin ruhu  
Bu böyük izdihamı.  
Ustad, ruhun şad olsun.  
İllərlə gözlədiyin  
İki qardaş, iki ər  
Bir müqəddəs amalla  
Əl verib birləşirlər.  
And içərək Qurana,

Yol başladır Turana  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **EKRANLARDA BAKIDIR**

Bu gün Bakı dayanıb  
Dünyanın diqqətində.  
Ekranlarda görünür  
Şanlı türk ordusunun  
Gücü də, qüdrəti də.  
Bu Zəfər bayramında  
“Şəhidlərin sərdarı”<sup>6</sup>  
Mübarizin yeri var.  
Poladın, Xudayarın

---

*6. ifadə R.T.Ərdoğanə aiddir*

Və Çingizin yeri var.  
Bu torpağın uğruna  
Döyüşüb candan keçən,  
Ərdəmli şəhidlərin,  
Əzadan, qandan keçən,  
Mərd, məğrur qazilərin -  
Hər birinin yeri var.  
Qəhrəman şəhidlərim  
Məzara, yerə sığmaz.  
Əbədi sakinidir  
Ürəklərin, göylərin.  
Bu gün Zəfər bayramı -  
Göy üzünə duadı  
Ruhuna Şəhidlərin.

## **ZƏFƏR BAYRAMI**

Bu gün Zəfər bayramı,  
Qalibiyyət yürüşü.  
Xatırlayıb keçmiş  
İbrət aldım o gündən  
Bu günə gəlmək üçün.  
Keçir kürsü önündən  
Dəstə-dəstə ərənlər.  
PUA – ların, İHA – ların  
Önündədir “Bayraktar” .  
Keçir kürsü önündən  
Bu kiçik maşınların  
Qüdrətini savaşa  
Dünyaya göstərənlər.  
Öz alovlu nitqində  
Ali Baş Komandanım

Təbrik edir ürəkdən  
Alp Sultan Ərdoğanı:  
- Qoy göylər şahid olsun  
Dostluğa, qardaşlığa.  
Elimin adətidir  
Qardaşın şad günündə  
Başına qardaş yığa,  
Qardaş gələ görüşə...  
Bu gün qardaşım gəlib,  
Sevincimin həddi yox,  
Bu, elə duyğudur ki,  
Önü yox, sər həddi yox.  
Hər sözü can məlhəmi,  
Nidası göydən gələn,  
Böyük dövlət adamı  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!



## **TƏBRİKLƏR GƏLİR**

Təbriklər axıb gəlir.  
Pakistan, Əfqanıstan,  
Ukrayna, Bolqarıstan,  
Gürcüstan, Qazağıstan,  
Türkiyə, türk dünyası  
Salamlayır bu işi.  
Azərbaycan oğlunun  
Zəfər dolu yürüşü,  
Qalibiyyət anını,  
Qələbə bayramını!

### AY LAÇIN...

Keçir kürsü önünə  
Rəcəb Tayyib Ərdoğan.  
Danışır haqq işindən,  
Qarabağ savaşından.  
Xatırlayır Şuşanı,  
O müqəddəs guşəni.  
Qubadlı, Kəlbəcəri,  
Müqəddəsdir, əzizdir  
Bu torpağın hər yeri.  
Danışır Qarabağın  
Baş tacından,  
Laçından :  
Arazı ayırdılar,  
Lil ilə doyurdular,  
Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.  
Ay Laçın, can Laçın,  
Mən sənə qurban, Laçın!..  
Xoşuna gəlməsə də  
Bəzi siyasilərin,  
Bu türkü həsrətidir  
Məcnun ilə Leylanın,  
Laçını Leyla kimi  
Sevən igid kəslərin.  
Ər oğlu ər oxudu,  
Ərdoğan oxudu.  
İndi İran oxuyur,  
Azərbaycan oxuyur,  
Bütün Turan oxuyur:  
Ay Laçın, can Laçın,  
Mən sənə qurban, Laçın!..

## **ARAZ, ARAZ, XAN ARAZ**

Burda düşür yadıma  
Cənub dərdim, həsrətim.  
Ey qandallı qollarım,  
Yaralı məhəbbətim.  
Mən Araz sahilində  
Doğulsam da, işə bax,  
Suyundan bircə qurtum  
İçə bilmirdim ancaq.  
Bürümüşdü qəlbləri  
Həyəcan, şübhə, qorxu.  
Heç Arazdan cənuba  
Baxa bilmirdi çoxu.  
Sərhəd dirəklərinin  
Tikanlı məftilləri  
Gözlərimə batırdı.

Hər kolun kölgəsində  
Sarı ilan yatırdı.  
Bu necə Vətən idi?!  
Dustaq idim Vətəndə.  
Yurd ünvanlı duyğular  
Sanki bitmişdi təndə.  
Yad idi baxışları  
Yadelli əsgərlərin.  
Dilim can çəkişirdi  
Dilinin pəncəsində  
Yaddilli əsgərlərin.  
Mən həsrətlə Araza  
Uzaqlardım baxırdım.  
O həsrətin oduyla  
Ürəyimi yaxırdım.  
Ahımdam doğulurdu  
Qəm xurcunu – bayatı.

Bu necə tale idi?!  
Dərd eviydi həyatı:  
Araz, Araz, Xan Araz!  
Can sənə qurban, Araz.  
Paralayıb yurdumu,  
Axıdırsan qan, Araz!

## **AZƏRBAYCAN**

Ey Araz boyunca bölünən Vətən,  
Bölünə-bölünə kəçilən Vətən.  
Sənin bölünməyin mənim günahım,  
Özümün özümə xəyanətimdir.  
Tökülən göz yaşım, çəkilən ahım,  
Hissimdir, dərdimdir, qəbahətimdir.

Xəcalət çəkirəm cəhalətimdən,  
Nədən məğlub oldum, aşağılandım?!  
Nədən xan babalar anlaşınmadı,  
Gülüstan kəndində pozdular andı.

Sənli də, sənsiz də ölürəm, Vətən!  
O taya həsrətəm şirin pay kimi.  
Bu tayda dərd çəkdim ögeylər kimi,  
Yadların ayağı altına atdın,  
Məndən uzaq oldun bu göylər kimi.

Bakının qoynuna sığınan Vətən,  
Yadları bəslədin yağınan, Vətən...  
Yadlar bu diyarda sahibə döndü –  
Sahiblər qəribə, bu halın nədir?  
Bir milyon didərgin çöldə, çadırda.  
Kəndlərin, yurdların əsirlikdədir,  
Çalıb oynayırısan, cəlalın nədir?



Vətənin adını daşıyan Vətən,  
Bir az ruhumuzda yaşayan Vətən.  
Bir az içimizdə yaşayan Vətən,  
Səndən uzaqlarda, önündə zindan,  
Ramilin əlində balta oynadı.  
Bakının, Təbrizin düz ortasında  
Əcnəbi əlində xalta oynadır.

Bölünə-bölünə kəçilən Vətən,  
Özgəyə don kimi bəçilən Vətən.  
Oğurlanan Vətən, ey itən Vətən.  
Özgə atlasında tez bitən Vətən!  
Ey iki paytaxtlı Vətənim mənim,  
İkili olmağın qəmimdi mənim,  
İkili olmağın dərdimdi mənim.

Ey Araz boyunca bölünən, Vətən,  
Bölünə-bölünə kiçilən, Vətən.  
Kiçilə-kiçilə satılan Vətən,  
Yadlar tapdağına qatılan Vətən!

Gedib, Göyçəm gedib, Rəvanım gedib,  
Gedib, Dərbənd kimi məkanım gedib.  
Niyə od tutmursan ahım, hardasan?  
Ərənim, Sultanım, Şahım, hardasan?!  
Elə bil yatmışam yuxum kimi gəl!  
Qılınclı, qalxanlı ruhum kimi gəl!  
Yolunu qürbətdə yurdlar gözləyir,  
Döyüşə təşnə boz qurdlar gözləyir.  
İki Azərbaycan – iki can Vətən,  
Ürəyi yaralı, köksü qan Vətən,  
Yolunu gözləyir yarımcan Vətən,  
Gəl, mənim Sultanım,  
Alp ərənim, gəl!

## **TANRIM, MƏNƏ DOST GÖNDƏR**

Mən Tanrıma üz tutub  
Yalvarırdım bir zaman.  
Göndər bizə bir igid,  
Göndər bizə qəhrəman.  
Göndər Həzrət Əlini.  
Göndər Qoç Koroğlunu,  
7777 dəlini!  
Türkə bir igid gərək,  
Türkə bir alp gərəkmiş.  
Şükür Yaradanıma  
Onu da göndəribmiş.  
Mən onun simasında  
Böyük Meteni gördüm.

İlğımların içindən  
Boy verirdi Atilla –  
Türkün atı kişnəyən  
Yerə yetəni gördüm.  
Gördüm Xanlar xanını,  
Gördüm Bayandır xanı.  
Gördüm Böyük Sultanı -  
Qanuni Süleymanı!  
Nadir şah kimi igid  
Cəngavər qəhrəmanı!  
Xalqları düşdükləri  
Bataqlıqdan qurtaran.  
Azadlığı vəd deyil,  
Hava kimi, su kimi  
Ölkələrə gətirən,  
Bir Alp Arslanı gördüm.  
Millətimin qüruru,

Ürəyimin səsidir!  
Fəth etdiyi məkanlar  
Könüllər ölkəsidir.  
Qaralmış ocaqları  
Yenidən odlandıran.  
Hər addımda Türklüyə  
Şərəf-şan qazandıran –  
Rəcəb Tayyib Ərdoğan!  
Damarlarında axan  
Ulu türkün qanıdır,  
Əzəmətli, yenilməz  
Millət qəhrəmanıdır,  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

## **MƏN BİR TÜRKƏM**

Mən bir türkəm,  
Bir Osmanlı torunu.  
Alnım, üzüm açıqdı,  
Yoxdu ayrı yorumu.  
Mən bir türkəm,  
Şərəf duydum bu adla,  
İnsan gəzər cüt ayaqla,  
Qartal qoşa qanadla  
Uçar gedər ənginlərə,  
Mən də bu gün  
Göylərə yüksəlmişəm.  
Bir yanımda Azərbaycan,  
Bir yanımda Türkiyəm.  
Bir yanımda Qazaxıstan,  
Bir yanımda Özbəkistan.

Bir yanımda Türkmənistan,  
Bir yanımda Qırğızıstan!  
Kıprıs, Kərkük,  
Oğuz, qırçaq,  
Dörd yanım türk.  
Bir yanımda Bakı, Daşkənd,  
Bir yanımda Anadolu.  
Könlüm dolu,  
İçim dolu,  
Əlim dolu.  
Ulularım göstərdiyi,  
Babalarım açan yolu-  
Mən gedirəm addım-addım,  
Bir kimsənin dar günündə  
Xoş günümü axtarmadım.  
Mən bir türkəm!  
Siz kimsiniz?

Sarı iblis-şeytanların  
Yan cibində gizlənənlər!  
Yalan adlı dəyirməndə  
Türkə böhtan üyüdənlər.  
Amal saxta, sifət saxta.  
Bir budaqda otursa da,  
Əli gəzir min budaqda.  
“Əsliniz nə?  
Soyunuz nə,  
Kökünüz nə?!”  
Mən bir türkəm,  
Sələflərim uludur.  
Atılladır, Mətədir,  
Dədə Qorqud, Koroğludur.  
Getdiyim yol Haqq yoludur,  
Alp-Ərənlər yoludur!



## **EPİLOQ**

Bir Turan dünyası var  
İstanbuldu baş kəndi.  
Peyğəmbər əfəndimiz  
Söyləmişdi bir zaman  
İstanbulu fəth edən  
Nə gözəl bir fatehdi,  
Necə gözəl komutan.  
Anıriq rəhmət ilə  
Fatih Sultan Mehmeti  
İstanbulu fəth edib  
Gətirdi bu yerlərə  
Əbədi səadəti.  
Adını eşidincə

Çox tiranlar titrədi,  
Dövlətlər silkələndi.  
O möhtərəm şəxslərin  
İşin davam etdirən  
İstanbulu yenidən  
Dünyaya tanıtdıran  
Rəcəb Tayyib Ərdoğan.  
Ona çamur atsa da,  
Əski zehniyyətlilər,  
Demokrasi adından  
Danışan niyyətlilər.  
Çamurla tutmaq olmaz

Günəşin işığını.  
Şərlə susdurmaq olmaz  
Həqiqət aşiqini.  
O Turan dünyasının

Ən böyük sərkərdəsi,  
Sultanlar sultanıdı,  
Xaqanlar xaqanıdı.  
Cahanda öz yeri var  
Sözünün arxasında  
Vədinə sadıq insan.  
Min il bundan sonra da  
Yaşayacaqdır adı.  
Türkün böyük övladı,  
Ürəkləri fəth edən  
Necə gözəl komutan...  
Bir cahan lideridir  
Rəcəb Tayyib Ərdoğan!  
Alp Ərdoğan,  
Sultan Ərdoğan!

***20.10.2020 - 28.01.2021***

## **SON SÖZ**

Mənim atam Murad Oruc oğlu 1904 – cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun bu gün Azərbaycan Respublikasının xəritəsindən silinmiş, doğulduğum Əylis kəndindən yuxarıda Köçeli dağının ətəklərində yerləşən Nuhgədiyi köyündə anadan olubdur. 1918 – ci ildə Qaragen Nijdenin quldur dəstələri tərəfindən Nuhgədiyi kəndi yandırılıb məhv edilmiş, yüzlərlə əlsiz-ayaqsız qocalar, qarılar, cocuqlar süngüdən keçirilmiş, 70 – dən çox qadın, qız Ul

deyilən yüksəklikdən süngülənərək dərəyə atılmışdır. Kənddə bir dənə də olsun salamat ev qalmamış, o cümlədən məscid də dağıdılıb tarimar edilmişdir. Babam Oruc Niftəli oğlu məsciddə namaz üstə qətlə yetirilmişdir. Bu hadisə həmin ilin iyun ayında arpa biçini zamanı baş vermişdir<sup>7</sup>.

Nənəm Nübar Əsgərağa qızı övladları – İman, Murad, Telli ilə qardaşı Nəzərin yanında yaylaqda olduqlarına görə bu qırğından qurtula bilmişlər. Nənəm bundan sonra Nuhgədiyi kəndinə qayıda bilmə-

---

7. *bu hadisələr haqqında Türkiyədə çap olunmuş "Kanlı taş" romanımda geniş məlumat veriləlidir.*

miş, qardaşı Nəzər ilə birlikdə gəlib Əylisə yerləşiblər. Atam və qardaşı İman yetkinlik yaşına çatmasalar da, Əylisdə muzzurluq edərək yaşamağa başlayıblar. 1919 – cu ildə haylar Əylisi də dağıdırlar, lakin bu dəfə özləri məğlubiyyətə uğrayırlar. 1918 – ci ilin oktyabr ayında Naxçıvanın qurtuluşunda xüsusi rol oynamış Osmanlı dövlətinin 11 – ci kolordusu Kazım Karabəkir paşanın rəhbərliyi altında geri qayıtsa da, Naxçıvanda 400 - ə qədər əsgər və zabit saxlanılır. Bu əsgər və zabitlər yerli gənclərə savaşı təlimləri keçir, müdafiə istehkamları qurulmasında əməli köməklik göstərir-

lər. Belə zabitlərdən biri olan Ədif bəyin rəhbərliyi altında Ordubadda özünü müdafiə dəstələri yaradılmış, rayonun qorunmasında bu könüllü müdafiə dəstələri həlledici rol oynamışdır.

1920 – ci ildə xarici qüvvələrin təzyiqi və vastəçiliyi ilə Naxçıvanın müqəddəratı masaya çıxarılır. Haylar əcnəbi havadarlarının köməyi ilə Naxçıvanı Ermənistanın tərkibinə qatmağa çalışırlar. Bu zaman Osmanlı dövlətinin özünün də vəziyyəti siyasi cəhətdən ağır olmasına baxmayaraq Naxçıvanın xilasını üçün çox böyük işlər görür. Hətta Naxçıvanın Türkiyənin tərkibinə

qatılması da təklif olunur. Türkiyə Şərq Cəbhəsi Baş komandanlığının siyasi nümayəndəsi – Türk Qırmızı dəstəsinin komandiri Veysəl bəy idi. Veysəl bəy Gümrü müqaviləsinə əsaslanaraq Naxçıvanın Şərurdan Ordubadadək olan ərazilərində Fövqaladə Komissarlığın yaradılmasına dair Türkiyə hökuməti adından əmr vermişdi. Özü də həmin komissarlığa başçılıq edirdi. Lakin Behbud bəy Şaxtaxtinskiyin Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında təşkil edib keçirdiyi mitinqlər zamanı əhalinin çox hissəsi Azərbaycanın himayəsində qalmaqla Naxçıvanda müstəqil sovet



sosialist respublikası yaradılmasına tərəfdar çıxır.

Atamın dediyinə görə, o mitinqlərdə iştirak edən el ağsaqqalları bildirirdilər ki, əhalinin bu cür qərarından sonra Türkiyə dövlətinin nümayəndəsi göz yaşlarını saxlaya bilmədi. Amma yenə də Türkiyə Naxçıvanın gələcək taleyini düşünərək tarixi Qars və Moskva müqavilələrinin bağlanmasına nail olur. Atam bunları danışanda mən özüm də cocuq yaşlarındaydım. Həyatı tam mənası ilə anlamasam da, atamın gözlərinin yaşla dolduğunu görürdüm. Onun necə həsrətlə, nigarançılıqla Osmanlıdan danışdı-

ğını dəfələrlə müşahidə etmişdim,  
hərdən də qəmli-qəmli oxuyardı:

Dərdim vardı, bilən yox,

Göz yaşımı silən yox.

Çağırırım hayıma

Osmanlıdan gələn yox!

Uşaqkən Osmanlılar haqqında eşitdiyim cəngavərlik nağılları qəlbimdə böyük bir sevgi yaratmışdı. Mən də atam kimi Osmanlıları görəcəyim günlərin eşqi ilə yaşayırdım. Atam 1971 – ci ildə vəfat elədi, uşaqkən qarşılaşdığı Osmanlıların yenidən Naxçıvana gəldiyini görməsə də, Naxçıvanın 90 – cı illərdən blokadaya salındığının, yenidən erməni təcavüzünə məruz qaldığının,

Qarabağın işğalının da şahidi olmadı. Amma mən 90 – cı illərdə nəinki Naxçıvanın ağır duruma düşdüyünü gördüm, həm də Naxçıvanın xilas yolunda Ümummilli Lider Heydər Əliyevin apardığı mübarizədə onun yardımçılarından biri olaraq Ordubad rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərdim. Həmin dövrdə Türkiyə Cümhuriyyətinin qardaşlıq köməyini heç vaxt unuda bilmərəm. Bu gün də Naxçıvanın taleyi bilavasitə Türkiyənin qayğısı ilə əhatə olunubdur.

Bir həqiqət də var ki, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ona qarşı olan qüvvələ-

rin dəstəyi ilə Ermənistan Qarabağ bölgəsini tamamilə işğal edib, bir milyondan artıq soydaşımızı qaçqına çevirdi. Otuz il davam edən bu işğal faktına ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən savaşında son qoyuldu. Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə aparılan bu savaşda Türkiyə Cümhuriyyətinin Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan daim Azərbaycanın yanında oldu və bunu dəfələrlə mavi ekrandan dünyaya bəyan elədi. Bu, tarixdə görünməmiş, misli-bərabəri olmayan bir hünər, cəsarət tərzidir! Bu, elə bir qəhrəmanlıqdır ki, das-

tanlara sığmaz! Bu, elə igidlikdir ki,  
bunu yalnız Alp-Ərənlər yapa bilər!  
Bu hünəri bütün dünya türkləri  
alqışladı.

Alqış hünərinə, sayın Başkanım!  
Min hünər dastanı  
Yazsam adına,  
Su səpilə bilərmi  
Ürəyimin oduna?!

Dante kimi qəlbimi  
Məşələ döndərirəm.  
Dədəm Qorquddan qalan  
O sevgini, atəşi  
Bir gül çələngi kimi  
Mən sizə göndərirəm!

Rəcəb Tayyib Ərdoğanı Azər-

baycanda hamı sevir.

Mən özümü sayın Rəcəb Tayyib Ərdoğanın qarşısında borclu bilirəm. Uca Allahıma mənə bəxş etdiyi ülvi hisslərimi sayın Ərdoğana ifadə etməyə imkan yaratdığına görə həmd olsun.

Salam olsun sənə Böyük Yaradan!

Salam olsun sənə Alp – Sultan!

Salam olsun sənə Ərdoğan!

Salam olsun sənə Vətənim Turan!

***12.05.2021***

## MÜNDƏRİCAT

### ÖN SÖZ

Zəfər kitabları qaliblərə ithaf olunur (prof.dok. Qalib Sayılov, prof.dok. Seyfəddin Rzasoy).....	5
ALP – SULTAN ƏRDOĞAN .....	31
PROLOQ.....	32
EKRANDAN İZLƏYİRƏM .....	35
VƏTƏNDƏ QƏRİBLİK.....	37
ƏRDOĞANIN SEVGİSİ.....	40
FUTBOLDAN SİYASƏTƏ.....	43
DÜNYA BEŞDƏN BÖYÜKDÜ .....	47
AVROPA SALONLARINDA.....	53
BİR TÜRK Kİ.....	54
HAQQA GƏLİN .....	56
O GECƏNİN ŞİFRƏSİ.....	57

DAĞ VÜQARLI .....	60
AK DƏNİZDƏ KÜLƏK ƏSİR.....	61
KIPRISA SƏYAHƏT.....	62
MAKRONA CAVAB.....	65
AZƏRBAYCAN SEVDALI.....	67
EY TÜRK BALASI .....	68
RƏİS DÜŞÜNÜR.....	70
O SAHİLDƏ – BU SAHİLDƏ.....	72
ZƏFƏR YÜRÜŞÜ .....	76
GÖZLƏRİN AYDIN, ŞUŞA .....	78
GÖZLƏRİN AYDIN, ANA .....	80
İKİ QARDAŞ YAN-YANA .....	81
XƏZƏRİN SAHİLİNDƏ.....	83
EKRANLARDA BAKIDIR.....	85
ZƏFƏR BAYRAMI.....	87
TƏBRİKLƏR GƏLİR.....	89
AY LAÇIN.....	90



ARAZ, ARAZ, XAN ARAZ .....	92
AZƏRBAYCAN .....	95
TANRIM, MƏNƏ DOST GÖNDƏR.....	99
MƏN BİR TÜRKMƏM .....	102
EPİLOQ .....	105
SON SÖZ .....	108

*Nizami MURADOĞLU*

---

**Redaktor:** Məleykə Məmmədova

**Dizayner:** Ədilov Sahib Rafiq oğlu

**Nizami MURADOĞLU**

**ALP ƏRDOĞAN,  
SULTAN ƏRDOĞAN**

**Bakı - 2021**

*Yığılmağa verilmişdir 05.05.2021.  
Çapa imzalanmışdır 16.05.2021.  
Formatı 60x84 1/16. Həcmi 4.0 ç. v.  
Sayı 100.*